

NATƏVAN BAYRAM qızı SEYİDZADƏ
Dosent



BDU-nun «İngilis dili» (təbiət elmləri üzrə) kafedrasının dosenti
İş telefonu: 012-539-04-06
İmeyl: *Narcisse 86@mail.ru*

QISA BİOQRAFİK MƏLUMAT

- ❖ 1955-ci ilin aprelin 9-da Bakı şəhərində anadan olub.
- ❖ 1962-1972-ci illərdə Bakı şəhəri N.Nərimanov rayonunda yerləşən 45 və 82 №-li orta məktəblərində təhsil alıb.
- ❖ 1972-1976-cı illərdə SSRİ-nin 50 illiyi adına APXDİ-nin ingilis dili fakültəsində təhsil alıb.
- ❖ Ailəlidir 3 övladı var.

ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

- ❖ 1989-cu ildən filologiya **elmləri namizədi**
- ❖ 1990-cı ildən kafedranın **dosenti**

ƏMƏK FƏALİYYƏTİ

- ❖ 1976-cı ildən BDU-nun İngilis dili kafedrasında **dosent**

TƏDRİS ETDİYİ FƏNLƏR

- ❖ İngilis dili

TƏDQIQAT SAHƏSİ

- ❖ «MİRZƏ KAZIMBƏYİN DİLÇİLİK GÖRÜŞLƏRİ»

İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNGLƏR

- ❖ 1990-cı ildə gənc alim kimi Birləşmiş Krallığın – Oksford Universitetinə 1 aylıq ezam olunub.
- ❖ 1999-cu ildə Azərbaycan Respublikasının ali məktəb müəllimləri arasında Böyük Britaniyanın keçirdiyi müsabiqənin qalibi kimi Brayton Universitetində yerləşən Avropa Dil mərkəzinə ezam olunmuş, «Xarici dillərin tədrisində yeni texnologiyaların rolu» mövzusunda 1 aylıq treyninq keçib, oranın sertifikatını qazanmışdır. 2 dəfə Azərbaycan Müəllimlər institutunun İxtisas Artırma kursunu bitirib, vəsiqə alıb.

ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ

- ❖ 1984, Kazimbəyin irsinə verilən qiymət məqalə «Elm və həyat», Bakı, № 4 Səh:21-23
- ❖ 1986, Mirzə Kazimbəyin dilçilik görüşü «-» «Elm və həyat», Bakı, № 3 Səh: 24-25

- ❖ 1987, Проблемы контрастивной лингвистики в трудах. М.А.Казымбека. «-» «Констративная морфология», АГУ Səh: 61-65
- ❖ 1989, Mirzə Kazım bəyin pədaqoji fəaliyyətinə dair «-» «Azərbaycan dili və ədəb. tədrisi», Bakı № 4 Səh: 69-72
- ❖ 1990, Пионеры Азербайджанской Республики. «-» «Русский язык и литература в Азербайджанской школе» Səh: 30-32
- ❖ 1990, Близость далекого «-» «Литер.-Азерб.», № 4 Səh:126-127
- ❖ 1990, Азербайджанская и английская литература взаимоотношений в контексте проблемы западно-восточного литература синтеза. «-» «Восток и Запад. Историческая типология, творческие контакты взаимоотношения» АГУ, Səh: 16
- ❖ 1991, К истории азерб.-русско-англ. фольклорных взаимоотношений «-» «Azərbaycan folklorunun aktual problemləri» BDU, Bakı Səh: 76
- ❖ 1990, Лингвистические взгляды М.А.Казымбека dərs vəsaiti Баку, 105 səh.
- ❖ 1991, Azərbaycan – ingilis əlaqələri məqalə «Mərhəmət», Bakı № 1 Səh: 26-27
- ❖ 1992, Təmannasızlıq «-» «Mərhəmət», Bakı № 1 Səh: 23-24
- ❖ 1992, Англ. язык для физиков и математиков dərs vəsaiti Баку, 87 səh.
- ❖ 1992-ci ildə «Anql. əzık dlə fizikov i matematikov». Dərs vəsaiti
- ❖ К вопросу об азерб.-англ.лит-ных взаимоотношениях. məqalə Актуальные проблемы изучения лит-ных связей и худ. Перевода. Б.У. 1992. Səh: 51-52
- ❖ 1994, Физули в английской литературе «-» «Azərbaycan təbiəti», Bakı №2. Səh: 21-23
- ❖ 1997, «İngilis dili» tədris proqramı «-» Bakı 12 səh:
- ❖ 1997, «İngilis dili» (ali məktəblər üçün) dərslük Bakı, Maarif, 278 səh:
- ❖ 1998, «İngilis dili» (ali məktəblər üçün) dərslük Bakı, 2-ci nəşr 293 səh:
- ❖ 2000 Azərbaycan dilçiliyinin dirçəliş dövrü məqalə Azərbaycan Avropa ədəbi-mədəni əlaqələr mərkəzi. Tədqiqələr (elmi-nəzəri konfransın materialları toplusu). Bakı, «Elm», Səh: 56-58
- ❖ 2000 XX əsrin əvvəllərində Azərbaycan dilçiliyi «-» Filologiya məsələlərinə dair tematik plan № 2 (11). Azərbaycan Pedaqoji Universiteti, Bakı, Səh: 13-19
- ❖ 2000 XX əsr Azərbaycan dilçiliyinə tarixi bir nəzər «-» Bakı Universitetinin xəbərləri, Bakı, № 2 Səh: 28-38
- ❖ 2000, Azərbaycanca-ingiliscə danışmaq kitabçası (hüquq-mühafizə orqanları əməkdaşları üçün) metodik vəsait Bakı 2000 112 səh:
- ❖ 2000 Ü.Nacıbəyov və dil məsələləri məqalə Bakı Universitetinin xəbərləri, Bakı, № 3 Səh: 21-29
- ❖ 2001, İngilis dilinin tədrisində müəllimlərə kömək metodik vəsait Bakı 29 səh:
- ❖ 2001, «İngilis dili» tədris proqramı metodik vəsait Bakı 2001 26 səh:
- ❖ 2001, S.M.Qənizadənin lüğətçilik fəaliyyəti məqalə Bakı Universitetinin xəbərləri, Bakı, № 3. Səh: 23-29
- ❖ 1998-ci ildə «İngilis dili (ali məktəblər üçün)». Dərslük
- ❖ 2002-ci ildə «İngilis dili» (Biologiya fakültəsi üçün). Dərs vəsaiti
- ❖ 2002-ci ildə «İngilis dili» (Coğrafiya fakültəsi üçün). Dərs vəsaiti
- ❖ 2002-ci ildə «İngilis dili» (Geologiya fakültəsi üçün). Dərs vəsaiti
- ❖ 2006-cı ildə «Azərbaycan-rus-inglis dilində danışmaq kitabçası». Metodik vəsait
- ❖ 2008-ci ildə «İngilis dili» (Daxili xəstəliklər). Dərs vəsaiti.
- ❖ 2009-cu ildə «English» (ali məktəblərin magistr pilləsi üçün). Dərs vəsaiti
- ❖ 2011-ci ildə «Xarici dil və müasir dövr». Tezis
- ❖ 2012-ci ildə «Beynəlxalq təhsilə inteqrasiya dövründə xarici dillərin tədrisi» Məqalə
- ❖ 2012-ci ildə «İngilis dilinin tədrisində qrammatikanın rolu». Tezis
- ❖ 2013-cü ildə «Şifahi nitqin inkişafında yazının rolu». Tezis
- ❖ 2015-ci ildə «İngilis dilində tapşırıqlar toplusu». Dərs vəsaiti
- ❖ 2015-ci ildə «Primenenie texniçeskoqo sredstva dlə razvitiy umeniyy i navikov praktičeskoqo vladenie əzıkov». Məqalə

- ❖ 2016-cı ildə «European Countries Teaching Practice». Məqalə
- ❖ 2017-ci ildə Can a class Teacher be a good English Teacher?. Məqalə

